

050406 “Maliyyə” (bakalavriat təhsil səviyyəsi üzrə);

İxtisasın təsviri

“Maliyyə” ixtisası iqtisadiyyat istiqamətli ixtisaslardan biri olub, müəssisə və dövlət səviyyəsində maliyyə resurslarının təmini və idræedilməsini öyrənir.

Yiyələnəcək bacarıqlar

Maliyyə şirkətin və ya dövlətin maliyyə resurslarının tapılması, biznesin idaræedilməsinin təşkili deməkdir. Təsərrüfat subyektlərinin maliyyə xidmətinin təşkili və idaræ edilməsinin əsasları, təsərrüfat vahidlərinin maliyyə departamentlərinin strukturu və onun formalaşdırılması məsələləri, ölkənin maliyyə, bank-kredit, vergi siyasətini həyata keçirən orqanlarında fəaliyyət istiqamətlərini, müəssisə və təşkilatların maliyyə departamentlərində xidmətin təşkili və onun hüquqi əsasları maliyyə ixtisasında öyrədilir. Maliyyə ixtisasının üstünlüyü ondan ibarətdir ki, ixtisasın məzunları iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən AR Maliyyə Nazirliyində və onun struktur bölmələrində, İqtisadiyyat Nazirliyində və onun müxtəlif profilli regional və yerli struktur bölmələrində, vergi, audit və bank sektorunda, sığorta təşkilatlarında və digər maliyyə qurumlarında bilik və bacarıqlarından istifadə etməklə, yüksək əmək haqqı ilə işləyə bilirlər. Məzunlar maliyyə-bank meneceri, kredit mütəxəssisi, sığorta agentı, maliyyə vasitəçiliyi üzrə agent və digər müvafiq peşələrdə çalışa bilirlər.

Universitetimizdə təhsil almaqla bərabər tələbələr müxtəlif təlimlərdə iştirak edə və müvafiq beynəlxalq və ölkədaxili sertifikatlara malik ola bilirlər ki, bu da onlara cələcək əmək bazarlarında iş tapmaqda üstünlük verəcəkdir.

Təhsilin davam etdirilməsi

Mingəçevir Dövlət Universiteti “İqtisadiyyat” kafedrasında “Maliyyə” ixtisası üzrə təhsilin tədrisi yüksək elmi-pedoqoji və praktik təcrübəyə malik professor-müəllim heyəti tərəfindən həyata keçirilir.